

Qorxu hamida var

“Kukuruznik” taktikası ilə dünyada bir ilkə imza atdıq



**Elçin Məmmədov
polkovnik-leytenant**



Onu göyde axtarırdıq, yerde əlimizə düşdü. O, Azərbaycan səmasının təhlükəsizliyini qoruyan qəhrəman şahinlərimizdən biridir. Qələbəmizdə payı olanlardandır. Biz onun ucuşlarını Zəfer paradımızda seyr etdiq, qürurlandıq. Dövlət başçısı tərəfindən “Qarabağ” ordeni, Xocavənd, Füzuli və Cəbrayılmışdan azad edilməsinə görə medalları ilə təltif edilmiş Azərbaycan qartalı ile söhbətəşirik. Qonağımız herbi pilot, polkovnik-leytenant Elçin Məmmədovdur.

- Cənab polkovnik-leytenant, istərdik sizi oxucularımıza daha yaxından tanıdaq.

- Memmedov Elçin Ziyadxan oğlu. 1984-cü il avqustun 4-de Qazax rayonunun I Şıxlardən kəndində anadan olmuşam. Hərbi olmaq usaqlıq arzum idi. Doğuldugum kənddə məktəbi bitirdikdən sonra arzum meni Azərbaycan Ali Hərbi Təyyareçilik Məktəbinə apardı. 2002-2006-ci illərdə məktəbi təyyareçi ixtisası üzrə bitirdim. Bitirdikdən sonra Uçuş Hazırlı Telim Mərkəzində 1 il ərzində tekniləşmə kursunu kecdim və sonra Azərbaycan Ordusunda xidməte başladım. Kürdəmirdə N sayılı hərbi hissədə işə başladım. 2017-ci ildə Naxçıvanda Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda xidmət etdim. 2019-cu ildə yenidən Kürdəmire təyinat aldım. Hazırda Türkiyədə akademik təhsili davam etdiriyəm. İnşallah yayda Vətəne döñəcəyəm. Ailəliyəm. Bir oğlum, bir qızım var.

- Artıq illərin təcrübəsi var. Azərbaycan şahinlərini qardaş Türkiyə və digər ölkələrin pilotları ilə müqayisə etsək, ne demək olar?

- Türk qardaşlarımıza Türkiyədə təşkil olunmuş “Anadolu qartalı” və “TurAz Şahini” təlimlərində birgə iştirak etmişik. Mənə elə bir fərqli yoxdur. Sadəcə, istifadə etdiyimiz texnikalar-uçuş aparatlarda fərqli var. Ümumi olaraq, təhsilimiz eyni, uçuş programımız eynidir. Fərqli görmürəm. Təlimlərde ümumi təcrübə məbadiləsi olur. Onlar bizdən, biz onlardan öyrənirik. Bu təcrübələrin neticəsidir ki, biz 44 günlük məharibədə öz vəzifə borcumuzu layiqincə yerine yetirdik. Avropalı və ya rusiyalı pilotlarla müqayisə edəsi olsaq, deməliyəm ki, “Anadolu qartalı” təlimlərində onlarla da təməslərlə orduq. Sadəcə, onlar bir neçə növ döñüş təyyarələri ilə təlimlər keçirlər. Proqramımızda fərqli var. Amma netice, demək olar ki, eynidir. Yeni bir qurğuda təlim keçib, ona öyreşmək en çox 15-30 gün zamanımızı ala bilər.

- Bu, yəqin ki, fərqli avtomobilər sürmək kimidir?

- Bəli. Onların idare etdiyiləri təyyarələr en müasir standartlara cavab verən, en son model təyyarələrdir. Bizimkilər de yaxşıdır. Yəni demək istədiyim fərqli bundadır.

- Bu gün şahinlərimizin sayı yetirəcərdimi?

- Bəli, bu gün Azərbaycan Ordusunda xidmət edən şahinlərin

hamısı öz məktəbimizin yetirməlidir. Bir zamanlar bizi yetişdiriblər, indi də bizi telimatçılıq edirik, bu gün ordumuzda olan şahinlərimiz sayı hava təhlükəsizliyimizi təmin edəcək qədər çoxdur. Sayları barədə dəqiq məlumat vermək istəməzdəm. Amma hamı emin olsun ki, çox bacarıqlı qartallarımız var ve sayları da az deyil. 44 günlük müqəddəs məharibəmizdə bir nefer də olsun xarici pilot iştirak etməyib. Vətənin azadlığı uğrunda döñüşənlərin hamısı öz qartallarımız idilər. Eşitdiyimə görə, Birinci Qarabağ məharibəsində pilot çatışmazlığı hiss olunduğuna görə xaricən pilotlar davet edilmişdi. Bu dəfə isə bir nefer də olsa, qeyri-azərbaycanlı yox idi. Öz oğullarımız, öz şahinlərimiz torpağın keşiyini çəkdilər.

- Bu döñüşlərə necə pilot-muz şəhid oldu?

- 2 şəhid pilotumuz var. Onlardan biri helikopter, digəri qırıcı təyyarə idarə edirdi. Hər ikisi cənab Prezidentin Sərencamı ilə “Vətən Məharibəsi Qəhrəmanı” fəxri adına layiq görüldü. Təyyarəçi pilot mənəm uzun müddət birlikdə xidmət etdiyim polkovnik Zaur Nudirliyev, helikopter pilotu isə polkovnik-leytenant Ramiz Qasimov idi. Onu da yaxından tanıyırdım. Hər ikisi Azərbaycan Ordusu üçün yetərinə isə görmüs, təyyarəçiliyin en yüksək zirvəsinə çatmış, as pilotlar idi. Hər ikisi xidmət müddətini başa vurmuşdu. Onların arzuları torpaqlarımızın azad edilmesi uğrunda məharibədə iştirak etmək idi. Biri sentyabrın 27-de Tərəf istiqamətində düşməni hava hücumundan müdafiə sistemləri tərəfindən vurularaq şəhid edildi. Digəri, oktyabrın 4-de Cəbrayılmış istiqamətində düşmən atəşinə tuş gələrək şəhid olub. Hər ikisini rəhmətən anırmış.

- Vətən məharibəsi günləndə uçuş planları necə tərtib olundu?

- Həmin günlərdə plan olmur. Aviasiya quru qoşunlarına yaxın hava dəstəyi vermek vəzifəsi daşıyırdı. Bizim həcum istiqamətində də olur. Sentyabrın 27-dən məharibə bitənə qədər hər gün gecə-gündüz uçuş etmişik. Gündəlik say etibariblə bir uçuş da ola bilərdi, 5 uçuş da. O bizdən asılı deyildi. Quru qoşunları müraciət etdi, onlara dəstək lazımlı olanda biz dərhal hərəkətə keçirdik. Çətin keçilən yerlərdə düşmənə havadan zərbələr endirirdik. 44 gün ərzində cəbhənin bütün istiqamətlərində, Murov dağlarından tutmuş Cəbrayıla tərəf bir neçə təyyarə havalandırdı.

- Döñüşlərə “qocalar” gedidi? Gənclər də iştirak edirdi, yoxsa yalnız “as”lar?

- Bizim hərbi təyyarəçilərimiz hamısı döñüşə hazırlıq təyyarəçilərdir. Əger döñüş təyyarəsində uçuşursa, deməli, artıq döñüşə həzirdir. Aramızda gənclər var idi. Lakin biz onları cəlb etmədiq. Çünkü döñüşə girmek üçün müəyyən program var, onu keçmək lazımdır. Amma gənclər də, orta

yaşlıları da, peşəkar pilotlar da döñüsha cəlb olmuşmusdular. Hamı hər an, her şəxə hazır idi. Rəhbərlik təyin edirdi, hansı döñüşə hansı təyyarəçinin uçacağına dair göstəriş rəhbərlikdən gelirdi. Say etibarilə fərqli olsa da, hər kəs döñüşə üçü və öz borcunu yerinə yetirdi.

- Bir qırıcı təyyarəçi olmaq üçün hansı fiziki özelliklər tələb olunur?

- Bu peşə hər zaman çalışqanlıq tələb edir. “Bir kitabı oxudum qurtardım, bununla da hər şeyi bilirəm” deyə bir şey yoxdur. Hər gün bir yeniliklə qarşılaşa bilirsən. Uçuş profilinə uyğun hazırlığın olmalıdır. Təyyarəni idarə etdiyi müddətde təyyarəçi daim öyrənməlidir. Fiziki hazırlığı yüksək seviyədə olmalıdır. Artıq çəki ala bilmez, qıvrıqlıq tələb olunur. Psixoloji hazırlıq yüksək seviyədə olmalıdır. Çünkü təyyarəçi ani reaksiyalar verməyi bacarmalıdır. Qidası, yatmağı, istirahəti hamısı normalar esasında olmalıdır, eks halda, bu, döñüş tapşırığının yerinə yetirilməsi zamanı problemlər yarada bilər. Məsələn, 8 saatdan az yuxu yatarşa, bu, təyyarəçinin reaksiya müddətini uzada bilər. Təyyarənin sürəti uçuşdan asılı olaraq 800-900 kilometr/saat cıvarında dəyişir. Təyyarəçi çox az müddətde dəqiq qərar verməyi bacarmalıdır. Məsələ təkcə təyyarəni havaya qaldırmak və endirməkdən ibarət deyil. Psixoloji həzirlıq mütəqələq lazımdır.

- Bildiyim göra, xüsusi geometrileriniz var ki, o da qan təzyiqini normal saxlamaq üçündür.

- O deyinizi yüksəklik kompensasiya kostyumudur. Bizdə həcum təyyarələridir, o kostyumdan istifadə etmirik. Çünkü biz çox yüksəkliyə qalxmırıq. Həcum təyyarələri aşağı və en aşağı hündürlüklerdə quru qoşunlarına dəstək vəzifəsini hayata keçirir. Dediyiniz kostumu stratosfer hündürlüyündə uçuşlar həyata keçirən təyyarələrin pilotları geyinirlər. Mən 2 tip təyyarədə pilotluq edirdim. Təlim təyyarəsi və SU 25 döñüş təyyarəsində. Gənclər təlim təyyarəsində yetişdikdən sonra, biz onları döñüş təyyarələri üçün yetişdirməye başlayırıq. Gənclər ala məktəbi bitirdikdən sonra çox sürətlə təlim təyyarəsindən öyrənir, leytenant rütubəsinə alan gənclərimiz artıq döñüş təyyarələrini idarə etməye başlayırlar.

- Pilot olmaq istəyən gəncin yüksəklik, sürət qorxusu ortaya çıxarsa, nə olur?

- Telimatçı ilə ilk uçuşlarda bu aydın olur. Belə bir şey olarsa, pilot olmaq şansını itirir, texniki həyətə çalışır.

- Hərbiən ehtiyata buraxıldığdan hərbi döñüşə hazırlıq təyyarəçilər mülki təyyarələrdə işləyə bilirlər. Səmalara alışmış insanların göylərdən uzaq düşməsi asan olmaz yəqin. Həm bir pilot da asan yetişmir.

- Belə, haqlısınız. Bir pilotun yetişməsi üçün zaman, maliyyə və xeyli əmək sərf olunur. Ona gö-



re pilot ehtiyata buraxıldıqdan sonra, onun aviasiya sahəsi üzrə digər işlə temini məqsədən yoxdur. Bizi qurumda bu istiqamətde işlər aparılır. Ne qədər ki, bu forma synimizdədir, biz uçacaqıq.

- Özünü göylərdən uzaqda təsəvvür edirsiniz?

- Siz bir faktı deyim. Mart ayının 2-dən Türkiyədəyəm. Dekabrın 10-da Zəfer parada iştirak etdiyindən sonra dekabrın 14-də təyyarələri təyinat aerodromuna apardıq. O gündən bu yana təyyarə idarə etmemişəm. Uçan dostların arxasında baxıb anladım ki, mən onşus qala bilmərəm. Kənarban baxıram və özüm göylərdə təsəvvür edirəm. Darixəram. Avtomobil sürməkdən çox təyyarə sürmək həvəsi var bidée.

- Amma avtomobilən fərqli olaraq, təyyarənin sükanı arxa-sına keçmək müəyyən icazələr tələb edir...

- Bəli, çoxlu icazələr tələb olunur. Bir gün əvvəldən başlanılları icazə alınmasına. Planlar tərtib edilir, kimlər uçacaq. Həm təkcə biz deyilim. Azərbaycanda bir çox qurumlar var ki, onların da təyyarələri havaya qalxır. Ona görə təhlükəsizlik məqsədilə bir-birimizlə mütəqələq şəkildə elaqələndirilirik. Səma tek bizim deyil.

- Pilotlar havaya qalxarkən uşaq olsun deyə onları hansı sözlərle yola salırlar?

- Bilmirəm, siz bəlkə de film-lərdə görmüsünüz. Təyyarənin texniki mütəqələq elini təyyarənin qanadına almışına. Planlar tərtib edilir, kimlər uçacaq. Həm təkcə biz deyilim. Azərbaycanda bir çox qurumlar var ki, onların da təyyarələri havaya qalxır. Ona görə təhlükəsizlik məqsədilə bir-birimizlə mütəqələq şəkildə elaqələndirilirik. Səma tek bizim deyil.

- Qarabağ məharibəsi döñüşə yazılacaq bir planla idarə edildi, döñüşə heyran qoydu. O anlaşıb, hərbi havaya qüvvələrimiz yaddaşalan hansısa bir xüsusi plan həyata keçirdim?

- Belə. Hərbi Hava Qüvvələrimiz ele bir taktika tərtib etmişdilər ki, bəzən az itkiyle bu savaşdan qalib çıxdıq. Belə ki, döñüşlərə “Kukuruznik”lər cəlb olmuşmusdular. Bunu anlamayan düşmənlər önce gülürdüler. Halbuki, “Kukuruznik”lər qarşı tərəfin hava hücumundan müdafiə sistemlərini özünə kilidləyir, PUA-lar isə həmin sistemləri mehv edirdi. Onların sayesinde biz döñüş tapşırıqlarını ra-

hatlıqla yerinə yetirdik və itki vermədik. Sifir o təyyarəni birinci gəndərmək, düşmənin HHQ-nin yerini təyin etmək və onu başqa bir qurğuya, döñüş sursatı ilə vurmaq taktikası illə bizdə olub. Məharibənin ilk günündə həmin taktika ilə düşmənin HHQ-nin 50 faizini susdurduq. “Kukuruznik” havaya qalxanda düşmən radarları onu döñüşə təyyarəsi bili, başlayırdı ona atış açmağa, o zaman bizim uçan aparatlarımız atış nöqtəsinin yerini müəyyən edirdi və biz de digər sursatlarla həmin atış nöqtələrini mehv edirdik. Çox böyük plan idi. Bizim heyatda qalmışda təsəvvürənən tələb etdi. Döñüşənən təsəvvürənən tələb etdi.

- Döñüşə “bu son uçuş ola bilər” düşüncəsiyle getdiyiniz anlar olduğunu heç?

- Təyyarəçi psixoloji hazır olur, olmalıdır. Qarşındakı düşməndir. Düşnürdüm ki, görəsən, geri qayıdacağımı? Qorxu mütəqələq şəkildə hamidi var. Amma düşmənə nifret, qısa duyusunu qorxu hissini arxa plana atmışdı. Ona görə hamımız deyirdik - ölek, amma qalib kimi ölek, tapşırığı yerinə yetirib sonra ölmək olur.

- Döñüş uçuşları nə qədər çəkirdi?

- Yerindən asılı olaraq deyisir-di. Cəbhənin Şimal istiqamətində 30-35, Cənub istiqamətində 20-25 dəqiqə davam edirdi.

- Cənab polkovnik-leytenant, Türkiyənin Azərbaycanda dəyanmış F16 təyyarələri 1 il önce düşmən üçün göz dağı idi. Azərbaycanı sevmeyənlər üçün bu bir dərđə çevrilmişdi. F16 təyyarələrini idarə etmə haqqı qazanmış pilotlarımız var mı?

- Az önce dediyim kimi, bu, fərqli avtomobilər sürmək kimidir. Bir qədər məşqədən sonra heç bir problem qalmır.

- Peşənizin çətinliklərini biliyiniz. Oğlunuzun hərbi pilot olmasına istəyərsiniz?

- Cox istəyərəm. Cox istəyərəm ki, böyüküb Vətənən səmalarını qorusun. Hər kəsin bir arzusunu var. Ən böyük arzumdur ki, idametimi davam etdirim, öz səmalarımı öz gənclərimə həvalə edək. Bu Vətən onlara emanətdir. Biz qorunmasaq, bunu bizim əvəzinə kimsə etməyəcək.